

# Yaratdığı obrazlarla qəlblərdə yaşayan sənətkar



□ **Görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureati Həsən Turabovun anadan olmasından 80 il ötür. Ölkəmizin teatr və kino salnaməsində silinməz izlər qoymuş Həsən Turabov səhnədə və ekranda həyat verdiyi obrazlarla sənətsevərlərin qəlbində özünə əbədi yer qazanıb.**

Bunu sənətkarın yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən təntənəli tədbirdə də aydın hiss etmək olurdu.

Tədbir iştirakçıları əvvəlcə teatrin foyesində

Həsən Turabovun həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış oldular.

Yubiley gecəsində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Mərasimdə çıxış edən Vaqif Əliyev yubiley tədbirinin Prezident İlham Əliyevin sərəncamına əsasən təşkil olunduğunu vurguladı. Qeyd etdi ki, mərhum sənətkarın 80 illiyi münasibətilə ölkəmizin mədəniyyət müəssisələrində

silsilə tədbirlər keçirilir, aktyorun yaradıcılıq yoluna bir daha nəzər salınır. İştirakçıı olduğumuz bu xatıra gecəsi də həmin tədbirlərin davamıdır.

1987-2001-ci illərdə H. Turabov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri vəzifələrində işlədiyi dövrə burada neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulmuşdu. Gənc aktyorların

sənətdə özünü təsdiq etməsi üçün münbit şərait yaranan sənətkar onlara daim diqqət və qayğı ilə yanaşırı.

Həsən Turabov 1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmuşdu. Bu yaradıcı qurumun rəhbəri kimi o, mədəniyyət tariximizdə, teatr sənətimizdə böyük izlər qoymuş sənətkarların ırsının yaşadılmasına xüsusi diqqət yetirirdi. Teatr Xadimləri İttifaqı tərəfindən keçirilən teatr festivalları, müxtəlif tədbirlər, yaradıcılıq gecələri o dövrün mədəni həyatına rəng qatıldı.

Nazirin birinci müavini ölkəmizdə mədəniyyət sahəsinə göstərilən dövlət qayğıından da danışdı. Bildirdi

**Xalq artisti Həsən Turabovun 80 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir**

ki, Azərbaycan incəsənətinə mühüm töhfələr vermiş Həsən Turabov da ulu öndər Heydər Əliyevin mədəniyyət qayğısının bəhrəsini görən, yüksək dövlət təltifləri ilə mükafatlandırılan sənətkarlarımızdandır. O, 1971-ci ildə “Öməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 1998-ci ildə, anadan olmasının 60 illiyi münasibətilə Prezident Heydər Əliyevin fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.

Yubiley gecəsində sənətkarın rol aldığı tamaşalarдан səhnələr, çəkildiyi filmlərdən fragментlər nümayiş olundu.

**M.MÜKƏRRƏMOĞLU,**  
**“Xalq qəzeti”**